

# YENİ AZƏRBAYCAN

Ədəbiyyat

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından növ olunur 13 aprel 2003-cü il № 82 (1562)

Yeni Azərbaycan Partiyasının orqanı

Qiyməti 1000 manat

## Gəldin də neçin pənbə buludlar kimi axdin...

Hüseyin Cavid

Gəldin də neçin pənbə buludlar kimi axdin.  
Bilməm, niyə gəldin, niyə döndün, niyə baxdin?  
Şimşək kimi çaxdin da, neçin könlümü yaxdin  
Bilməm, niyə gəldin, niyə döndün, niyə baxdin?

Sərpildi alov ruhumaya süzgün baxışından,  
Sarsıldı da həp mənliyim, ey afəti-dövrən.  
Gəl, gəl olayım səndəki her cılçaya qurban  
Bilməm, niyə gəldin, niyə döndün, niyə baxdin?



Zərifə xanım Əliyevanın əziz xatirəsinə

## Böyük kişilərin böyük xanımları...

Böyük kişilərin böyük xanımları olar. Böyük problemlərin, böyük cəngələrin sırtı və ağrısı üründən ev dönen böyük kişilər ancaq böyük xanımların sakit, müləyim, müdrik və rahət baxışları qarşılıqla biler. Ovsunlar və hər şeyi unutdurub bir az da.

Süfrədə çay və qızılğıl mürəbbəsi. Uşaqlar hələ balacdalar. Hələ ki asudelikdi.. Hələ böyük yolun evvelidili. Müləyim bir səs "darixma" deyir.

Sabahki gün böyük xanımlar eyni tövrlə, belə kədə bir az daha artıq müləyimliklə, göyda Allahan, yerde isə yalnız böyük kişilərin sezdilə piçitli dəyala yola salır əmər-gün yoldasını. Yola salır ki, xoşbəxtlik uzansın, təkrarlanın, davam etsin. Dövlət və millət namine görən işlər yarida qırılmamasın...

Uşaqlar böyüdü-bələ olmamışdı. Millət üçün işlər görüldü - səsiz-hesabsız, bu məqsəddi və bəla olmamışdı. Bütün bu vaxt ərzində böyük kişilərin arxasında böyük xanımlar vardi, onlarından duası vardı, yəl çəkən sirlə baxışları vardi.

Bir gün böyük xanım nə yazi ki, olmadı - ölüm qacılımdı. Dostlar arxa çevirdi, düşmanları diş qıçıdı - bəla olmamalıydı. Amma böyük kişi sinmədi, cünki böyük xanımın duası ünvanına çatmışdı. Böyük kişilərin başı üstündəydi həmin dualar...

Böyük xanımların duaları heç vaxt ölmür...  
Ruhunuz şad olsun, Zərifə xanım!

## ƏBƏDİ MƏHƏBBƏT NAĞILI

Güneşin şəfəqi abidəni qızılı  
rengə bürüyüb. Kişi dinneməzə  
durub. Baxışlar danışır. Uzun bir  
ömrün sevgi nağılı beləce sessiz-  
səmərələr vəreqələr:

-Şəcərən ağrın yaman...

-Sensiz getindir...

-Sen xoşbəxtən... Oğlumuzun  
oglunu görmək, nevə toyu mənə  
qismət olmadı...

-Sen də xoşbəxtən... Tor-  
paq itirmək ağrısı yaşamadın...

Məzarlığı sükut çökür... Oyan-  
mış torpağın etri, ağacların turmur-  
cuq yarpaqları...

-E bə! Kislovodskinin yazı-  
dır...

Dodaqları qaçırlar:

-Yadindadır?

-Necə de xoşbəxt idik...

...Köhne sevən məkanından ha-  
mi xoşbəxt idi, tek onlar yox ki.  
Qurub-xoşatmaq, ənsənlər aqşuna  
almış coşqun hayat. Amma ləp  
gizliliklərdə, nəzərə carpmayan bir  
məsim var id ki, o ənsənlərin içe-  
risindən sevdikələrini öydüb toza  
döndürdürlər. O ənsənlər ki, onları  
üreyninə hem de sevgi var id - mil-  
letinə, vətəninə. O məsim bir-bir,  
gizli-gizli sevdikələrini götürürdü  
ki, heç kim duyguya düşməsin. Ən-  
sənləri sindirib, eylə, ezbil İradə-  
sinə tabe eddiri və təbe ede bil-  
mədikələrinin de illeri alırdı ellin-



dən. Seçilmiş, ayrılmış insan ona  
verilmiş ömrə payını en böyük  
əzəb kimi sevdikələrindən üzəqlər-  
da yasayırdı...

O yaz etrili Kislovodsk yayın  
hemin mekanda yaşamlıdlar.  
Her şey bil vaxtlar azərbaycanlı-  
ları sevmil iştirahət yeri olan bu  
şəhərdən başlamışdı. Təsadüfmə,  
tələmi qarşılaşdırılmışdı onları. O  
qaraşın qız gözgözələrinin baxış-  
larına homşusdu ömrürük. Sonra-  
lar tehsil üçün Leningrada gedən-  
de özüyə aparmışdı onu o so-  
yuq şəhər. Bakıdan galen qar-  
daş məktublarını daha şirin edən  
o qızın valideynleri haqqında ya-

zılımsı birçə kəlmə söz olardı. Ona  
ele gəldi ki, yaman gecikir mək-  
tubların arası. Sonra Bakıya dö-  
nüş. Milli Tehlükəsizlik Komitesi-  
nin zabit vesiliyi, tapanca, bir de-  
anın allı qurmaq təklidi. Oğul  
toyu etmek, nevə görəmək arzu-  
sunda olan ananın bayəndlilər  
qızı, qohumlarının nəməzədləri. Ham-  
misi bir-birləndir, gözəl, ismətli...  
Yox. O qaraşın qızın siması yad-  
daşından silinmişdi. Ananın xeyr-  
duası: "Könlül seven gəyək olar,  
teki xoşbəxt ol."

Uzaq tanışlarının onlara qonaq  
gelməsindən sevinmişdilər. Həc-  
deme, bu hündürboy oğlan hem

de çekist imiş. Amma ləp vəx-  
tərində alyea belə üz verdi. Əzil-  
mek, mahv olmaq növbəsi Əziz  
Əliyevin ailəsinin idi. Respublikan-  
ının birinci şəxsiyi böyük alımı,  
vətənparvar insani özüne raqib  
bildilindən onu mehv etmek qara-  
rına gəlmışdı. O işə başını aşağı  
salıb öz işləyi möşəğul idi. Paytax-  
tin clavardında kör-köhnə bir xəste-  
xanada ənsənlər şəfa paylaşırdı.  
Qohumların, yaxınlarının, hətta tele-  
fonlu hal-həvalə tutmağa qorxduğ-  
u bəxşdən o ucaboyu cəkistin Əziz  
Əliyevin qapısını yeniden döymə-  
si ilə üzvərini bir az təccübən-  
dir, təkcə o qaraşın qızdan baş-  
qa... Ananın allı dilyə Allahdan  
dilən xoşbəxtlik hansı tilslimlərə qə-  
libi gelecekdə. Nağılıların yeddi  
başlı ejahası, gözəlləri uğurlayıb  
qalaşasında eşir eden divir de-  
yildi o xoşbəxtlik yoluñun kəsan. O  
tekcə Azərbaycanda 80 min  
yaxın ənsən ömrüne son qoyan,  
tələyin qırıqlayan, yaşamaq haq-  
qını elindən alı dəhşətli repres-  
siya maşını idil.

... - Yoldaş Bağırovun onun  
atasına olan münasibəti menfiidir.  
- Bilirəm...  
Bu, Yemliyanov idi. KQB-nin  
reisi.  
- Səndən ötrü yaman qorxur-  
dum. Raziyyidim ki, aylıq, teki se-



ne bir şey etməsinər.

-Men seni heyatın qəder sevir-  
dim...

... -Yene görüsürsün. O se-  
nin haqqında yüksək lükirdədir.  
Senin kimi cekisti itirmek ist-  
medik.

-Sevdilim işandan imtiyaz  
ede bilmərem...

... -Qorxurdum ki, sene nəsə et-  
sinər.

-Səni tek qoya bilməzdim...

Uzun olmasa da, ömrüük ya-  
şanacaq bir xoşbəxtlik gelirdi  
bundan sonra. Cəmi itli il sürdül-  
ü o xoşbəxtlik Zərifə xanımın - o qar-  
aşın, qızlaq qızın qızan yaddaşdan-  
sın sənədli gələn semimilik, sa-  
dəlik təcəssümü olan qadının el-  
atasi - bir ilə başçısının oduna

pərvane kim yanmasıyla.

... -Məzərlədə sükut hökm sü-  
rub. Bəzəldərə öten quşlar da su-  
rub.

-Axşamlar yaman soyuq olur...

Asta-asta gedən Kişini qadi-  
nin postamentindən baxan sevgi  
dolu baxışları müşayilat edir.

Anasının əllindən tutmuş bala-  
ca bir qız pişiyidir:

-Ana bax, bu ki, Heydər baba-

- Havadan yenicə oyanmış tor-  
paq qoxusu gelir. Artıq güneş ci-  
xib.

Azərbaycan prezidentinin iş  
saati başlayır.

**KƏBÜTƏR**